

Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin

07 yanvar 2011-ci il tarixli hökmü ilə məhkum edilmiş

Aslanov Aslan Aslan oğlu tərəfindən

APELLYASIYA ŞİKAYƏTİ

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2011-ci il tarixli hökmü ilə mən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişəm. Birinci instansiya məhkəməsi mənim haqqımda ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, mən, 10 oktyabr 2010-ci il tarixdə, təxminən saat 10 radələrində Bakı şəhəri Ağa Neymətulla küçəsindəki 4 saylı yaşayış evinin qarşısında heç bir səbəb olmadan Əliyev Əli Əli oğlu ilə mübahisə edib onu nalayiq sözlərlə təhqir etmişəm, xuliqanlıq niyyəti ilə yumruqla sonuncunun sifət nahiyəsindən qəsdən vuraraq ona sol gözünün üst qapağında qançır və sol almacıq sümüyünün sınığı ilə nəticələnən, sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşam.

Birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə mənə elan edilmiş ittiham üzrə özümü qismən təqsirli bilərək, göstərmişəm ki, istifadə etdiyim avtomaşınla 10 sentyabr 2010-cu il tarixdə saat 10 radələrində yaşadığım evdən çıxıb qohumlarımin evinə gedərkən Bakı şəhərinin Ağa Neymətulla küçəsinə dönərkən, bu vaxt “Kia-Rio” markalı avtomaşın sağ tərəfindən keçərək hərəkətə təhlükə yaratdığına görə qarşıdan

hərəkət edən avtomaşınla toqquşma ehtimalı olduğu üçün həmin təhlükədən yayınıb öz yoluma keçdim, idarə etdiyim avtomaşınla bir necə dəfə signal verib qabaqda hərəkət edən həmin avtomaşının sürücüsünə öz iradəmi bildirərək, avtomobili bu cür idarə etməməyi irad tutduqda, həmin avtomaşın qəflətən tormoz edərək qarşımda saxlamış, mən, idarə etdiyim avtomaşını onun arxasında saxlayıb yerə düşərək sonradan adını bildiyim Əliyə yaxınlaşmış, bu zaman Əli məni nalayiq sözlərlə təhqir etdiyi üçün bundan əsəbiləşib yumruqla onun sifət nahiyəsindən vurmuşam. Əli avtomobildən düşüb üstümə gəldikdə yoldan keçən avtomobillərin sürücüləri və digər adamlar yaxınlaşıb dalaşmağa imkan verməmişlər. Sonra isə, ora yığışan adamlar məni avtomaşına mindirmiş, Əli isə hadisə yerindən çıxıb getmişdir. Hazırda törətdiyim əməldən çox peşmanam.

Aşağıdakılara görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2011-ci il tarixli hökmünün dəyişdirilməsini, barəmdə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmasını xahiş edirəm.

Hesab edirəm ki, mənə təyin edilmiş cəza şəxsiyyətimə və cinayətin ağırlığına uyğun deyildir. Məhkəmə cəza təyin edərkən mənim ilk məhkumluğumu, törətdiyim əməldən səmimi peşman olmağımı, zərərçəkmiş şəxslə barışmağımı, onun müalicəsi üçün çəkilən bütün xərcləri ödədiyimi, zərərçəkmiş şəxsin mənə qarşı heç bir şikayətinin və iddiasının olmadığını, himayəmdə üç azyaşlı uşaqların olmasını və ailənin yeganə gəlir gətirən şəxs olmağım kimi cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını tam nəzərə almamışdır.

Məhkəmə iş üzrə müəyyən edilmiş yüngülləşdirici halların məcmusunu tam nəzərə almamış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarmamışdır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

Həmin Məcəllənin 58.3-ci maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

Qeyd olunmalıdır ki, mənə azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi ailəmin dolanışığına da həddindən artıq pis vəziyyətə salmış olur.

Beləki, mənim himayəmdə üç azyaşlı uşaqların və əmək qabiliyyəti olmayan valideynlərimin olması, ailənin yeganə gəlir gətirən şəxs olmağım, yaşayış və iş yerlərimdən müsbət xarakterizə edilməyim kifayət qədər nəzərə alınmayaraq ağır cəza təyin edilmişdir (həmin halları təsdiq edən sənədlər apellyasiya şikayətinə əlavə edilir).

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

Yuxarıda göstərilənlərə və cinayət-prosessual qanunvericiliyə uyğun olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin haqqımda olan 07 yanvar 2011-ci il tarixli hökmünün dəyişdirilərək, barəmdə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmasını xahiş edirəm.

Qoşma: apellyasiya şikayətinə əlavə olunan sənədlər

İmza: Aslanov Aslan Aslan oğlu

Tarix: